

AZƏRBAYCAN RESPUBLİKASI
AUDİTORLAR PALATASI SƏDRİNİN
SƏRƏNCAMI

Bakı şəhəri

№ 1/9

02 mart 2015-ci il

**“Auditorlar Palatasının fəaliyyət planının təkmilləşdirilməsi”
barədə**

Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının 5.1-ci “İFAC-a təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi” bəndinə əsasən N.Talıbov və V.Rəhimov tərəfindən hazırlanmış və baxılmaq üçün İFAC-a təqdim olunmuş materiallara dair 2015-ci il 26 fevral tarixində İFAC-dan daxil olmuş təklif və tövsiyələrin öyrənilib nəzərə alınması və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 5.1-ci bəndinin icrasını vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə

QƏRARA ALIRAM:

1. İFAC-a təqdim edilmiş Auditorlar Palatasının fəaliyyət planına dair İFAC tərəfindən aparılmış qiymətləndirmənin nəticələri üzrə daxil olmuş təklif və tövsiyələrin öyrənilib tətbiq olunmasını təmin etmək üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri:

Bayramov Qəşəm Hacı oğlu - Auditorlar Palatası Aparatının rəhbəri

İşçi qrupunun üzvləri:

Talıbov Nəcəf Musa oğlu - Sədrin elmi-metodik məsələlər üzrə müşaviri
Rəhimov Vəli Rəhim oğlu - Maliyyə-təsərrüfat idarəsinin rəisi
Bayramov İslam Qurban oğlu - “HLB Azərbaycan” MMC-nin direktoru, Keyfiyyət nəzarət Komitəsinin sədri
Abbaslı Namiq Rasim oğlu - “ANR Audit” MMC-nin direktoru, Beynəlxalq standartlar üzrə Komitənin sədri
Qarayev Fəqan Şakir oğlu - Sədrin müşaviri
Əmiraslanov Toğrul - Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Ağacamal oğlu

2. İşçi qrupuna tapşırılsın ki, iki (2) həftə ərzində Auditorlar Palatasının fəaliyyət planının dəqiqləşdirmə işini başa çatdırsın və baxılmaq üçün təqdim etsin.

3. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) və Maliyyə-təsərrüfat idarəsinə (V.Rəhimov) tapşırılsın ki,

fəaliyyət planının təkmilləşdirilmiş variantının hazırlanması ilə əlaqədar materialların vaxtında tərcümə olunmasını və göndərilməsini təmin etsinlər.

4. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov), Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Beynəlxalq əlaqələr şöbəsinə (T.Əmiraslanov) və Auditorlar Palatasının informasiya texnologiyaları üzrə mütəxəssisi R.Ələkbərova tapşırılsın ki, Auditorlar Palatasının İFAC-a təqdim olunmuş fəaliyyət planının Azərbaycan, ingilis və rus dillərində mətnlərinin Palatanın internet səhifəsində yerləşdirilməsini təmin etsinlər.

PALATANIN SƏDRİ

V. NOVRUZOV